



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 116 (8995) ŞƏNBƏ, 4 iyun 2022-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

[www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)

*Ilham Aliyev*



XALIQOVA NARİN  
TEYMUR QIZI

17.12.2019-17.10.2020



Bu gün Beynəlxalq  
Aqressiya Qurbanı olan  
Uşaqların günüdür

→ 6

# Qafqazın ən fəal iqtisadi gücü

İlham Əliyevin postböhran  
dövrü üçün müəyyənləşdirdiyi  
inqisaf strategiyası möhkəm  
təməl üzərində qurulub



→ 3

Milli Məclisin Sədri Sahibə Qafarova  
növbədənkənar sessiyanın çağırılması  
haqqında sərəncam imzalayıb

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova  
və 77 deputatın tolobi ilə Azərbaycan Respublikası Konstitusiyasının  
88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən  
Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyanın  
çağırmaları haqqında sərəncam imzalayıb.

Milli Məclisin Mətbuat və ictihadı istifadə olaraqları şöbəsindən və  
məlumatlı gərəkli məlumatlarla təqdim edilir. Hər bir şöbədən kənar sessiyanın  
gündəliyinə daxil edilmiş məsələlər bitdikdən sonra Milli  
Məclisin növbədənkənar sessiyası işini bitirmiş hesab edilir.

Azərbaycanın Açıq Büdcə İndeksi müstəqillik  
tariximizdə ilk dəfə ən yüksək pilləyə qalxmışdır

Bu barədə "Beynəlxalq Büdcə Tərəfdashlığı"nın Açıq Büdcə İndeksi üzrə dünya ölkələrinin 2021-ci il üçün açıqladığı reytinqdə məlumat verilib. Əvvəlcə onu qeyd edək ki, bu məlumat ciddi maraqla  
səbəb olaraq bir sıra rəsmi qurumlar və  
müstəqil ekspertlər tərəfindən geniş  
sərhəd edilir.

Bildirilir ki, Azərbaycan həmin hesabatda  
100 mümkün baldan 57 bal toplamaqla müs-təqillik tarixi orzindo büdcə şəffaflığı göstəricisi üzrə ən yüksək notico ilə qiyamətləndirilmiş, son qiyamətləndirme sorğusunda öz  
noticolarını öncəki sorğuya nisbətən 22 bal  
artırmışdır.

→ 5

«Bakı Enerji Həftəsi» nailiyyətlərimizin daha bir nümayişinə çevrildi



→ 5

İrəvan uçurumun  
kandarındadır

Ermənistanda tezliklə acliq,  
səfalət başlaya bilər

→ 12

Sosial şəbəkə asılılığı

Və ya uşaqları gözləyən təhlükə barədə nə bilirik

Bu gün sosial şəbəkələrdən istifadə etməyən çox az insana rast gəlmək olar. Əksəriyyətimiz hota bir neçəsindən istifadə edirik. Bunun ilkin şəbəkələrindən biri internet, sosial mediya lazım olan məlumatların olmasına asan, rahat və effektiv olmasıdır. Sosial şəbəkələr sonsuz in-

formasiya okeanıdır. Axtardığımız hər hansı bir məlumatı anında tapa bilirik. Elə bu-nun görə də osas istifadə olunanlar sırasında olan "Feysbuk", "Yutub", "Instagram" kimi sosial şəbəkələrdə demək olar hər kəsin hesabı var.

→ 11







Azərbaycan Respublikası Prezidentinin "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nın təsdiq edilməsi haqqında" 2005-ci il 3 iyun tarixli 248 nömrəli, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2005-ci il 9 avqust tarixli 277 nömrəli, "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2005-ci il 30 avqust tarixli 284 nömrəli, "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2005-ci il 16 noyabr tarixli 312 nömrəli, "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2005-ci il 26 dekabr tarixli 341 nömrəli və "Fövqələdə hallarda, fövqələdə və ya hərbi vəziyyət sərafində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandırma, məhdudlaşdırma və ya rəbitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən salahiyətli dövlət hakimiyyəti orqanlarının siyahısı"nın təsdiq edilməsi haqqında" 2006-ci il 7 iyun tarixli 417 nömrəli fərمانlarında dəyişiklik edilməsi barədə

#### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabito sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə **qərara alram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmani (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485; 2006, № 11, maddə 948; 2008, № 11, maddə 969; 2009, № 4, maddə 226; № 10, maddə 785; 2010, № 2, maddə 80; 2012, № 12, maddə 1242; 2013, № 5, maddə 494; № 12, maddə 1538; 2014, № 2, maddə 112; № 6, maddə 644; № 9, maddə 1027; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384; 2017, № 5, maddə 775, № 8, maddə 1521; 2018, № 9, maddə 1840; 2022, № 2, maddə 106) ilə təsdiq edilmiş "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nda aşağıdakı dəyişikliklərlə edilsin:

1.1. II hissənin 5-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda hər iki haldə "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.2. IV hissə üzrə:

1.2.1. 12-ci bəndin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin.

1.2.2. 13-cü, 23 - 25-ci bəndlərin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.3. V hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.4. VI hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.5. VII hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.6. VIII hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.7. IX hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.8. X hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.9. XI hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.10. XII hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.11. XIII hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.12. XIV hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.13. XV hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.14. XVI hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.15. XVII hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.16. XVIII hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.17. XIX hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.18. XX hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.19. XXI hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.20. XXII hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.21. XXIII hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.22. XXIV hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.23. XXV hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.24. XXVI hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.25. XXVII hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.26. XXVIII hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.27. XXIX hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.28. XXX hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.29. XXXI hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.30. XXXII hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.31. XXXIII hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.32. XXXIV hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.33. XXXV hissənin 32-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermek solahiyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda "Nəqliyyat, Rabito və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;



# iŞİMİZ, GÜZƏRANIMIZ

Son 3 sosial isləhat paketi üzrə illik əlavə 6 milyard manat vəsait ayrılib

Sosial ödənişlərin artırılması Azərbaycanda aparılan uğurlu sosial isləhatların əsas istiqamətlərindən biridir.



2019-cu ildən ötən dövrədə ölkəmizdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılmasını nəzərdə tutan ardıcılı isləhatlar 4 mln. insanı əhatə edib. Ümumilikdə həmin dövrədə ölkəmizdə 3 sosial isləhat paketi həyata keçirilib.

Vətəndaş rəfahının yaxşılaşdırılmasında ciddi irəliyişləri tomin edən həmin isləhatlar üçün əlavə olaraq illik 6 mlrd. manat vəsait ayrılib.

**RF-nin Perm vilayəti ilə aqrar sahədə əməkdaşlıq genişləndir**

Azərbaycan Respublikası və Rusiya Federasiyasının Perm vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı həsr olunmuş görüş keçirilib. Görüşdə kənd təsərrüfatı na-zirinin müavini Elçin Zeynalov, Rusiya Federasiyasının Perm vilayətinin qubernatoru Dmitri Maxonin, iki ölkənin müvafiq strukturlarının nümayəndələri iştirak ediblər.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın yüksək seviyyədə olduğunu və iki ölkə arasında ticarət dövriyyəsində davamlı artımın müşahidə olunduğu bildirilib.

Tərəflər qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq üçün mövcud imkanların olduğu sahələri müzakirə ediblər. Qonaqlara Rusiyadan bir çox vilayətlərinin, o cümlədən Perm vilayətinin Azərbaycan üçün vacib tərəfdəş olduğunu diqqətən çatdırılıb və ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolü, aqrar sahədə həyata keçirilən isləhatlar, fermerlərə göstərilən dövlət destəyi, respublikamızda mövcud olan olverişli investisiya mühətibərədən tərafı məlumat verilib.

Tərəflər qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq üçün mövcud imkanların olduğu sahələri müzakirə ediblər. Qonaqlara Rusiyadan bir çox vilayətlərinin, o cümlədən Perm vilayətinin Azərbaycan üçün vacib tərəfdəş olduğunu diqqətən çatdırılıb və ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolü, aqrar sahədə həyata keçirilən isləhatlar, fermerlərə göstərilən dövlət destəyi, respublikamızda mövcud olan olverişli investisiya mühətibərədən tərafı məlumat verilib.

"Azərbaycanda neft-qaz sektorunun rəqəmsallaşdırılması istiqamətində işlər görülməlidir"

Bu sözləri "Equinor" şirkətinin beynəlxalq kaşfiyyat və hasilat üzrə vitse-prezidenti, Azərbaycan üzrə mənətçi Stiq Olland Baku Enerji Forumunda deyib.

AZƏRTAC xəbər verir ki, Stiq Ollandın sözlərinin görə, Azərbaycan "Equinor" şirkəti arasında olan yüksək seviyyəli əməkdaşlığı global seviyyəyə çatdırmaq lazımdır. Bunun üçün rəqəmələnmiş məlumatlar bazasındaki bir sərənətlər doldurulmalıdır.

Yeni yataqların işlənməsi üçün lazımlı olan məlumatlar sistemləşdirilməli və rəqəmsallaşdırılmalıdır.

**Bu** barədə "Beynəlxalq Büdcə Tərəfdarı"nın Açıq Büdcə İndeksini üzrə dünya ölkələrinin 2021-ci il üçün açıqladığı reytinqdə məlumat verilib. Əvvəlcə onu qeyd edik ki, bu məlumat ciddi marağa səbəb olaraq bir səra rasmi qurumular və müstəqil ekspertlər tərəfindən geniş şərh edilir.

Bildirilir ki, Azərbaycan homin hesabatda 100 mümkün baldan 57 bal toplamaqla müstəqillik tarixi ərzində büdcə şəffaflığı göstəricisi üzrə on yüksək notico ilə qiymətləndirilmiş, son qiymətləndirmə sorğusunda öz noticolarını öncəki sorğuya nisbətən 22 bal artırılmışdır. Sonuncu Açıq



## Azərbaycanın Açıq Büdcə İndeksi müstəqillik tariximizdə ilk dəfə ən yüksək pilləyə qalxmışdır

Büdcə İndeksinde Azərbaycanın on çox irəliyən ölkələrdən birinə gəvriləməsi gözlənilən bir hadisədir. İndeksə qiyamətləndirilir "Büdcə onco-si böyanat" sonəndə üzrə Azərbaycana 78, "Büdcə layihəsi" üzrə 43, "Təsdiq olunmuş büdcə" üzrə 78, "Vətəndaşın büdcə barədə məlumatlandırmaları" üzrə 58, "Cari hesabatlar" üzrə 96, "Yarım illik icmal" üzrə 63, "İllik hesabat" üzrə 62, "Auditor hesabat" üzrə isə 62 bal verilmişdir.

İqtisadi İsləhatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru V.Q. Qasımlı belə hesab edir ki,

Azərbaycanın bu cür yüksək noticoları elədə etməsinin başlıca səbəblərindən biri ilk dəfə olaraq büdcə sistemi ilə bağlı bütün 8 sonəndin içtimaiyyətə açıqlanmışdır. Bu fakt "Beynəlxalq Büdcə Tərəfdarı" tərəfindən qeyd edilmişdir: "Əlavə olaraq, ilkin büdcə sonənləri, dövlət büdcəsinin icrasına dair yarım illik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq seviyəsindən inkişaf perspektivləri üzrə çıxır. Məsələn, sonuncu rey-

tininqdə Azərbaycan on yüksək noticoları olda etmiş, koskin inkişaf trendlərinə nail olunmuşdur. Eyni zamanda açıq büdcə sorğusunu noticoları onu gösterir ki, büdcə məlumatlarının açıqlanması və oləctənliyi ilə paralel olaraq, müvafiq qurumalar tərəfindən aparılan büdcə audit prosedurları da kifayət qədər müsbət qiymətləndirilmişdir. Belə ki, büdcə nezareti prosedurları üzrə ölkə ümumilikdə mümkün 100 balla 63 balla, Hesablama Palatasının audit prosedurları isə 89 balla qiymətləndirilmişdir ki, bu da dünya miqyasında xeyli yüksək göstəricidir.

Büdcə məlumatlarının içtimaiyyət üçün oləctənliyi, yəni Açıq Büdcə İndeksi üzrə qiymətləndirilən meyarlarını təyin edən əsas parametrlər ilə dərəcədən təyin edilmişdir. "Əlavə olaraq, ilkin büdcə sonənləri, dövlət büdcəsinin icrasına dair yarım illik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq seviyəsindən inkişaf perspektivləri üzrə çıxır. Məsələn, sonuncu rey-

tininqdə Azərbaycan on yüksək noticoları olda etmiş, koskin inkişaf trendlərinə nail olunmuşdur. Artıq mərholo-mərholə ölkənin göstəricilərinin müvafiq reytinqdə dəha artması, içtimai iştirakçılıq, büdcə audit və kommunikasiyasi kimisəsələrlərə bundan sonra da ölkənin mövqeyinin yüksəkəcəyini görmək mümkündür.

V. Qasımlı deyir ki, bu tempələnəbəti hesabat ilə rəsəd Azərbaycanın bir çox inkişaf etmiş Avropa ölkələrinin, həmçinin "Böyük Yeddilik" ölkələrinin de yer aldığı 2-ci qrup ölkələrin seviyyəsindən yüksəkləşməsini proqnozlaşdırıq məmkündür. "Belə ki, Açıq Büdcə İndeksi metodologiyasına əsasən, qeyd olunan göstəricilərə malik ölkələr yüksəkəcəyini görmək mümkündür.

Həmçinin müstəqil ekspertlər onu təsdiq edirlər ki, son illərətərəfli ilin büdcəsi təsdiq edilmişdir. "Əlavə olaraq, ilkin büdcə sonənləri, dövlət büdcəsinin icrasına dair yarım illik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq seviyəsindən inkişaf perspektivləri üzrə çıxır. Məsələn, sonuncu rey-

tininqdə Azərbaycan on yüksək noticoları olda etmiş, koskin inkişaf trendlərinə nail olunmuşdur. Artıq mərholo-mərholə ölkənin göstəricilərinin müvafiq reytinqdə dəha artması, içtimai iştirakçılıq, büdcə audit və kommunikasiyasi kimisəsələrlərə bundan sonra da ölkənin mövqeyinin yüksəkəcəyini görmək mümkündür.

Həmçinin müstəqil ekspertlər onu təsdiq edirlər ki, son illərətərəfli ilin büdcəsi təsdiq edilmişdir. "Əlavə olaraq, ilkin büdcə sonənləri, dövlət büdcəsinin icrasına dair yarım illik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq seviyəsindən inkişaf perspektivləri üzrə çıxır. Məsələn, sonuncu rey-

tininqdə Azərbaycan on yüksək noticoları olda etmiş, koskin inkişaf trendlərinə nail olunmuşdur. Artıq mərholo-mərholə ölkənin göstəricilərinin müvafiq reytinqdə dəha artması, içtimai iştirakçılıq, büdcə audit və kommunikasiyasi kimisəsələrlərə bundan sonra da ölkənin mövqeyinin yüksəkəcəyini görmək mümkündür.

Həmçinin müstəqil ekspertlər onu təsdiq edirlər ki, son illərətərəfli ilin büdcəsi təsdiq edilmişdir. "Əlavə olaraq, ilkin büdcə sonənləri, dövlət büdcəsinin icrasına dair yarım illik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq seviyəsindən inkişaf perspektivləri üzrə çıxır. Məsələn, sonuncu rey-

tininqdə Azərbaycan on yüksək noticoları olda etmiş, koskin inkişaf trendlərinə nail olunmuşdur. Artıq mərholo-mərholə ölkənin göstəricilərinin müvafiq reytinqdə dəha artması, içtimai iştirakçılıq, büdcə audit və kommunikasiyasi kimisəsələrlərə bundan sonra da ölkənin mövqeyinin yüksəkəcəyini görmək mümkündür.

Həmçinin müstəqil ekspertlər onu təsdiq edirlər ki, son illərətərəfli ilin büdcəsi təsdiq edilmişdir. "Əlavə olaraq, ilkin büdcə sonənləri, dövlət büdcəsinin icrasına dair yarım illik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq seviyəsindən inkişaf perspektivləri üzrə çıxır. Məsələn, sonuncu rey-

tininqdə Azərbaycan on yüksək noticoları olda etmiş, koskin inkişaf trendlərinə nail olunmuşdur. Artıq mərholo-mərholə ölkənin göstəricilərinin müvafiq reytinqdə dəha artması, içtimai iştirakçılıq, büdcə audit və kommunikasiyasi kimisəsələrlərə bundan sonra da ölkənin mövqeyinin yüksəkəcəyini görmək mümkündür.

Həmçinin müstəqil ekspertlər onu təsdiq edirlər ki, son illərətərəfli ilin büdcəsi təsdiq edilmişdir. "Əlavə olaraq, ilkin büdcə sonənləri, dövlət büdcəsinin icrasına dair yarım illik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq seviyəsindən inkişaf perspektivləri üzrə çıxır. Məsələn, sonuncu rey-

tininqdə Azərbaycan on yüksək noticoları olda etmiş, koskin inkişaf trendlərinə nail olunmuşdur. Artıq mərholo-mərholə ölkənin göstəricilərinin müvafiq reytinqdə dəha artması, içtimai iştirakçılıq, büdcə audit və kommunikasiyasi kimisəsələrlərə bundan sonra da ölkənin mövqeyinin yüksəkəcəyini görmək mümkündür.

Həmçinin müstəqil ekspertlər onu təsdiq edirlər ki, son illərətərəfli ilin büdcəsi təsdiq edilmişdir. "Əlavə olaraq, ilkin büdcə sonənləri, dövlət büdcəsinin icrasına dair yarım illik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq seviyəsindən inkişaf perspektivləri üzrə çıxır. Məsələn, sonuncu rey-

tininqdə Azərbaycan on yüksək noticoları olda etmiş, koskin inkişaf trendlərinə nail olunmuşdur. Artıq mərholo-mərholə ölkənin göstəricilərinin müvafiq reytinqdə dəha artması, içtimai iştirakçılıq, büdcə audit və kommunikasiyasi kimisəsələrlərə bundan sonra da ölkənin mövqeyinin yüksəkəcəyini görmək mümkündür.

Həmçinin müstəqil ekspertlər onu təsdiq edirlər ki, son illərətərəfli ilin büdcəsi təsdiq edilmişdir. "Əlavə olaraq, ilkin büdcə sonənləri, dövlət büdcəsinin icrasına dair yarım illik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq seviyəsindən inkişaf perspektivləri üzrə çıxır. Məsələn, sonuncu rey-

tininqdə Azərbaycan on yüksək noticoları olda etmiş, koskin inkişaf trendlərinə nail olunmuşdur. Artıq mərholo-mərholə ölkənin göstəricilərinin müvafiq reytinqdə dəha artması, içtimai iştirakçılıq, büdcə audit və kommunikasiyasi kimisəsələrlərə bundan sonra da ölkənin mövqeyinin yüksəkəcəyini görmək mümkündür.

Həmçinin müstəqil ekspertlər onu təsdiq edirlər ki, son illərətərəfli ilin büdcəsi təsdiq edilmişdir. "Əlavə olaraq, ilkin büdcə sonənləri, dövlət büdcəsinin icrasına dair yarım illik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq seviyəsindən inkişaf perspektivləri üzrə çıxır. Məsələn, sonuncu rey-

tininqdə Azərbaycan on yüksək noticoları olda etmiş, koskin inkişaf trendlərinə nail olunmuşdur. Artıq mərholo-mərholə ölkənin göstəricilərinin müvafiq reytinqdə dəha artması, içtimai iştirakçılıq, büdcə audit və kommunikasiyasi kimisəsələrlərə bundan sonra da ölkənin mövqeyinin yüksəkəcəyini görmək mümkündür.

Həmçinin müstəqil ekspertlər onu təs

## 4 İyun Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür

# Böyüklerin məhv etdikləri dünyadan balaca, məsum sakinləri...

Dünyanın hər yerində dəyinidirlər. Rəngləri, görünüşləri fərqli ola bilər. Amma arzuları, istəkləri oxşardır... Çünkü onlar uşaqdır. Kiçik sevinclərlə belə bəxtiyar olurlar. Bir mehriban baxış, bir xoş təbəssümündən çiçək kimi açırlar...

Onlar uşaqdır. Arzuları da özləri kimi safdır, məsumdur. Nə ad-sana sahib olmayı, nə de maddiyyatı düşünürler. Yaşadıqları böyük dünyadan içərisində qurdular öz balaca aləmlərində xoşbəxt yaşamaları üçün onlara çox şey lazımlı deyil. Ancaq ümidi nezərlərə baxdıqları, güclərinə arxalandıqları böyükler bozun onları peşmən edir, kiçik dünyalarında yaşamaya qoymur, öz məkrili oyuncuların, bitib-tükünen yəmənlərinin qurbanlarına çevirirler...

Cəzasız qalan uşaq qatilləri

2011-ci ilin yayı idi. Şahmaliyevlər ailəsi yaşadıqları Rusiyanın Sankt-Peterburq şəhərindən Tovuz qonaq gəldilər. Bu gəlisi on çox sevinən uşaqlar oldu. Çünkü Şahmaliyevlərin 13 yaşlı qızı Aygünə birləşdə oynayır, günlərinə şəhər keçiridirlər. İyulun 14-də uşaqlar yeno de çay konarına oynamaya getidirlər. Aygünənin qonaq qaldığı ailənin 16 yaşlı oğlu Elsevər Cəfərov da yanlarında idi. Evi qayıdanın axar suyun gotirdiyi ito bonzər oyuncası görürdülər. Elsevər oyuncaya ayağı ilə vurub kənarə atdı. Aygün onu götürdü. Elsevər qızı dedi ki, oyuncası atsın. Ancaq yanlarında balaca uşaq ağlayıb oyuncası istədi. Aygün yenidən oyuncası götürməli oldu. Və evo götirib stolun üstüne qoydu. Həmin an ito bonzər oyuncası partladı. Aygün hadisə yerində dünyasını dosyıldı. Onun anası, 32 yaşlı Elnarə Məmmədəqizi qızı Şahmaliyeva isə ağır yaranalaraq xəstəxanaya yerləşdirildi.

Tovuz rayonunun Əlibəyli kəndində erməni vəhşiliyinin qurbanı olan 13 yaşlı Aygün Zireddin qızı Şahmaliyevanın ölümü ilə bağlı Tovuz Rayon Prokurorluğunun Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədəvet və ya düşməncilik) niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi açıldı.

Bu, Ermenistanın ayaşlı uşaqlara qarşı törətdiyi ilk vandalizm aktı deyildi. Bir neçə il qabaq həmin ərazilədə analoji hadisə baş vermişdir. Ermenistan torəfdən çaya buraxılan oyuncası götürürək partlayış oldu. Nəticədə, iki az yaşılı azərbaycanlı uşaq hələk oldu, biri isə yaralandı.

Düşmən Qarqar və Tərtər çayları ilə də mina axırdı. Ən dəhşətliyi oyunaqlarla partlayıcı bağlamaqla uşaqları qurban seçirdi.

2011-ci ilin 8-də Ağdam rayonunun Orta Qərvən kəndində 9 yaşlı sakını Fariz Bərdəvəl öz evlərinin həyətində dostları ilə oynadığı vaxt Ermenistan silahlı qüvvələri onu snayperlo hədəfə alaraq qətlə yetirdilər.

2017-ci ilde isə bütün Azərbaycan 14 aylıq Zəhra Quliyevanın faciəsinə ağıladı. İyulun 4-de Füzuli rayonu Alxanlı qəsəbəsində körpə Zəhra nonəsi Sahibə Quliyeva ilə birgə Ermenistan silahlı qüvvələri torəfdən açılan atəşlər səbəbindən şəhid oldular.

Faktlər ermənilər uşaq qatili olduğunu sübut etdə, Azərbaycanın bəyənlək ictimaiyyətdən münəqşiqinə həllində adətəl məvqə talebi cavabsız qaldı. ATƏT-in Minsk qrupunun həmsənətləri başda olaqla, bəyənlək toşkilatların heç bir tədbir gərməməsi, laqeyd münasibət bəsləməsi nəticəsində Ermenistanın bütün dünyadan gözü qarıştırıcı vandalizm aktlarını törəməkdə davam edirdi. Və əslində, həmin tecavüzkar ermənilər öz əedadlarının yolu ilə gedirdilər. Babalar taxixin ayrı ayrı dönmərlər, döñə-döñə azərbaycanlılarla qarşı hücumlar toşkil etmiş, terrorlar, soyqırımları törətməyidilər. Onlar da XX əsrin sonunda 1905-1907-ci illərdə, 1918-ci ilde Azərbaycanın bölgələrində dəhşətli qətlamlar, soyqırımları tərəfən babaları qəder qəddar, qanlı, vəhşi idilər. Tekə Xocalı soyqırımı zamanı işgalçı ermənilər tərəfindən 63 uşaq öldürüldü. 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirdi. Birinci Qarabağ müharibəsindən 200-a



yaxın azərbaycanlı uşaq qətlə yetirdi.

Münəqşə nəticəsində itkilər, əzəziyyətlər, psixoloji sarsıntılar磨ur, qalın yalnız qəçin və məcburi kökünlə övdətlərələr. Azərbaycanın əksər bölgələrində on milyonluq uşaq valideyni şəhid, yaxud elil olduğu üçün Qarabağ savaşının qurbanları hesab edildi.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Bu, Ermenistanın ayaşlı uşaqlara qarşı törətdiyi ilk vandalizm aktı deyildi. Bir neçə il qabaq həmin ərazilədə analoji hadisə baş vermişdir. Ermenistan torəfdən çaya buraxılan oyuncası götürürək partlayıcı bağlamaqla edildi.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Bu, Ermenistanın ayaşlı uşaqlara qarşı törətdiyi ilk vandalizm aktı deyildi. Bir neçə il qabaq həmin ərazilədə analoji hadisə baş vermişdir. Ermenistan torəfdən çaya buraxılan oyuncası götürürək partlayıcı bağlamaqla edildi.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmiş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Birinci Qarabağ müharibəsi zamanı osir və itkin düşmüş, girov götürülmüş münəqşə vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının müəminatına gər, Ermenistanın Azərbaycan'a qarşı təcavüzü nəticə







# REGIONLAR



## Naftalanda yeni nəqliyyat vasitəsi görsəniz təəccüblənməyin



Qeyd edilmişdir ki, artıq Naftalan şəhərində "Wingz" elektriklə işləyən skuterlərin istifadəsinə başlanılmış və bunun üçün 9 dayanacaq məntəqəsi yaradılmışdır. Mikro-mobilliyyin inkişafı və tətbiqi istiqamətində atılan addimlarda SakuraZ şirkəti foal iştirak edir. Ən əsası da odur ki, "Wingz"

skuterləri elektriklə çalışdıgü üçün ekoloji cəhdənən çox olverişlidir. İnnovativ texnologiyaların tətbiqi sahəsində atılan bu addim həm ekologiyadan qorunması, həm də Naftalan şəhərində yeni növ nəqliyyat vasitələrinin tətbiqində bir yenilikdir. Diqqət qatdırılmışdır ki, turistlərin və yerli sakinlərin şəhərdə hərəkət etməsi, elecə də gəzintiləri üçün bu nəqliyyat növü həm sorfolu, həm də maraqlıdır. Bunun üçün şəhər orazisində uzunluğu 7 kilometr olan veloyol salılmışdır.

Bu günlər şəhərdə də bir yeniliyə imza atılmışdır. Belə ki, Naftalanda elektriklə çəkən skuterlərin istifadəsinə başlanılmışdır. Bu məqsədlə SakuraZ Holdingin və Ezone şirkətinin nüüməndələri Naftalana soñra etmiş, şəhər rəhbərliyi ilə görüşmüştərlər. Görüşdə ŞİH-nin başçısı Vüqar Novruzov qonaqlara şəhərin sosial-iqtisadi inkişafı, həyata keçirilən quruculuğunu işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermiş, Naftalananın beynəlxalq turizm mərkəzinə çevrildiyini diqqət qatdırılmışdır.

S.ƏLİYEV,  
"Azərbaycan"

## Masallının çıyələk sahələrində məhsul boldur

**Masallıda açıq sahələrdə yetişdirilən çıyələrin dərimi - baslanılb. İki ildə əkilən yeni sortlar xarici bazarlara da çıxarırlar.**

AZƏRTAC xəbər verir ki, Masallının Şərəfə kənd sakini, fermər Rafiq Abbasov uzun illərdə 20 hektar sahəni taxıl, pomidor, çıyələk, sarımsaq və digər kənd tosərrüfatı bitkiləri əkdir. Bu il 3 hektar sahədə dadlı, ətirli "Samra" adlanan çıyələk sortu yetişdirir. Bir neçə gündür sahələrdə möhsul yığılğı. Fermər deyir ki, "Samra" sortu yaxşı möhsuldardır: "Baxmayaraq ki, mart ayında yağmurlu keçən havaldarda selbasmalar oldu, müeyyin qədər sahələrimizə ziyan dəydə. Amma sahoni dircəldə bildik, lazımi aqrotexniki qulluq elədik. Göründüyü kimi, möhsuldarlıq da yaxşıdır".

İki ildə əkilən yeni sortlar artıq xarici bazara çıxış imkanları da yaradıb. Bu məyus Rusiya və digər MDB ölkələrinə hələlik parniklərdə yetişdirilən çıyələk göndərilir.

Çiyələk əkinin ilə möşgül olan Rafiq Abbasov da eyni sort çıyələk əkib. "Çiyələkde belə bir xüsusiyyət var. Buna yağış, su, şəhəydiyədə xarici bazara çıxarmaq risklidir. Daxili bazarda isə Baki ilə yanışı, bütün bölgelərə göndərilir. Bu gün Bördöyo, Xaçmaza çıyələk göndərmisəm. Havalarda isindikcə çıyələk də böyükür, dadı, iyə dahi yaxşı olur. Xarici bazarlara da möhsul çıxarıraq", - deyə fermər bildirir.

Onun sözlərinə görə, torpaq-səvə-sevə əksən, bir ailənin 1 illik dolanışığını torpaqdan çıxarmaq olar. Rafiq Abbasov deyir ki, fermərlərə dövlət tərəfindən lazımi kömək göstərir. İstər subsidiya, istər becərme işlərindən dəstək verilir.

Elini bəy qayıq və dostək gənə fermer Əmrəh Abbasovu da torpağa bağlayır. O da bir neçə ildər çıyələk yetişdirir: "İlk vaxtlarda əmimlə birgə əkin-becərirdim. Sonra gölərlə sahələri üçün bu işlə özüm tək möşgül olmağa başladım. Keçən il toxumının 1 hektar sahədə okmisdim. Bu il 2 hektara qatdırısam. Gölərlə sahədir. Əkin yerini gölə ilə artıracağam. Hekta-ra 40-50 ton yaxşı möhsul verir".

Öten il Masallıda hektara 23 ton olmaqla, 5 min tona yaxın çıyələk tedarik edilib. Bu ilki çıyələk yığımı isə hava şəraitində asılı olaraq noyabr ayından davam edəcək.



## Lerik qoyunçularının qışlaq problemi var

**Səmərəli möşgül oludunda qoyunçuluq həm golirlər, həm də lazımlı sadır. Niyə də olmasın. Əti, südü, pendiri əvəzsiz ərzəqadır. Yunundan isə möjəsətin bir çox sahələrdə, o cümlədən xalçaçılıqla qıymətli xammal kimi istifadə olunur.**

Elə bu səbəbdən qədim zamanlardan təsərrüfatın bu sahəsinə maraqlı çox olmuşdur. Hətta o soviyəyə ki, xalqımız qoyunçuluğu bağlı silsilə nəğmələr qoşmuş, mösəllər yaratmışdır. Məsələn, "Qoyunlu evlər gördüm, qurulu yaya bonzor, qoyunsuz evlər gördüm, qurumus çaya bonzor" kimi.

Ölkəmizdə kənd təsərrüfatı sahəsində bazar iqtisadiyyatına əsaslanan özəl təsərrüfatlı onənləri gündən-güno inkişaf edir. Bu isə aqrar siyaset mexanizmlərinin formalasdırılmasına, sözügedən sahədə yeni inkişaf möqsədlərinin həyata keçirilməsinə imkan verir. Prezident tərəfindən aqrar islahatların yeni mərhələsinin başlaması ilə bağlı qəbul edilən qararlar, imzalanan sərəncamlar kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən özəl təsərrüfat subyektlərinin stimullaşdırılması

ni, istehsal vasitələri ilə tominatın bazar prinsipləri əsasında yaxşılaşdırılması, əldə olunan möhsulun daxili və xarici bazarlarda çıxarılması və açıq iqtisadi sistem şəraitində roqabat qəbiliyyətinin yüksəldilməsinə mümkin edir.

Lerikdə osas təsərrüfat sahələrindən biri də heyvandırıqlı. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mahmud Zəhidov deyir ki, Lerikdə ham ailə, ham kəndli-fermer və soxiş təsərrüflatlarında 2022-ci ilin 1 yanvar tarixinə 38,9 min qaramal, 112,1 min baş davar olmuşdur: "2021-ci ilde 5 min 491,4 ton et, 23 min 961,2 ton süd, 218,4 ton yun istehsal edilmişdir. Öten ilədən nisbətən möhsul istehsalında artım qeyd edilmişdir".

Ləkən çox tövəsfləndirici haldır ki, rayon üzrə qoyun və keçilərinin 2,3 min baş azalmasıdır. Bunun səbəbsiz olmadığını deyən direktor bildirdi ki, rayon dağlıq ərazidə yerləşdiyindən qoyunçuluqla möşgül olan fermerlər heyvanları qışlama zamanı Bileşuvər və Nefçala rayonlarının orazi-sində yerləşən qışlaqlara aparırlırlar: "Ləkən rayonumuza əvvəller tohkim olunmuş 25 min 345 hektar qış otlaq sahələri bizden alınaraq qoşın Bileşuvər, Nefçala və Cəlilabad

rayonlarına verilmişdir. Aradınca Bileşuvər və Nefçala Rayon İcra Hakimiyyətləri tərəfindən qış otlaq sahələrinən istifadəyə görə fermerlərə bağlanması icarə müqavilələrinə birtərəfli qaydada xi-tam verilmişdir. Neticədə qoyunlar başında azalmalar baş vermişdir. Çünkü bir çox fermerlər qoyun və keçilərini satmaq məcburiyyətində qalmışlar. Qarşıtı alınmazsa, bu proses rayonumda tərxiyi onənənə olan qoyunçuluğun inkişafına mənfi təsir göstərməkdə davam edəcək. Rayonumuza yeni qış otlaq sahəleri tohkim olunmalıdır".

Hazırda qoyunçuluqda yun qırxımıdır. İl orzində rayonda mövjud olan yun qoyun və quzulardan orta hesabla 200-220 ton yun istehsal olunur. Bu yun isə xammal kimi başqa rayonlara satılır. Amma bözən bu cür qiymətli möhsul satmaq mümkün olmur. Odur ki, problemin həlli üçün rayonda yun qobulu məssisəsinin tikintisiənə başlamışdır. Yeri gəlməşkən qeyd edək ki, əvvəllər Lerikdə 600 nəfərdən çox qadının çalışdığı xalçaçılıq sexi olmuşdur. Rayonda istehsal olunan yundan gözoxşayan xalçalar toxummuşdur. M.Zəhidovun sözlərinə görə, yun emal edən müəssisəsinin tikili

istifadəyə veriləmisi keçmiş ənənəni dircəldəcək, yeni iş yerləri açılacaq: "Bu müəssisədə turistlərin həvəslə alb Azərbaycandan xatiro olaraq aparacaqları suvenir xalçalar toxuma bilməzmi? Əlbəttə, toxuna bilər və hər cəhdən faydalılar. Onda yun kimi qiymətli möhsul da uzun illər lazımsız bir omtəcə kimi anbarlarda yığılub qalmaz".

Seyran CAVADOV,  
"Azərbaycan"

Zaqatala şəhərindəki Dədə Qorqud Meydanında "Şuşa ili" çərçivəsində "Vətən ürəyi Şuşa gənc rəssamların gözü ilə" adlı rəsm sərgisi açıldı.

Zaqatala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) və Zaqatala Dövlət Rosm Qalereyasının birgə təşkil etdikləri sərgidə kitabxanannı oxucularının və qale-reyhanın rəsmi dörməy üzvlərinin işləri nümayiş olunub, cənə zamanda Qarabağ mövzusuna aid kitablar sərgilənilər.

Zaqatala rayonu MKS-dən AZƏRTAC-a bildirilib ki, sərginin keçirilməsindən məqsəd istedadlı uşaqları aşkarla çıxarmaq və onları yeni esərlər yaratmağa həvəsləndirməkdir.

Sergi izleyicilər tərəfindən maraqla qarşılıqlı.

## "Tovuz Aqro Sənaye" fəaliyyətini genişləndirir



Qeyd edək ki, keçən il rayonda "TET" International Development tütün emalı müəssisəsi fəaliyyətə başlamışdır. Müəssisənin höftəlik emal gücü 4 tondur.

Sabir ƏLİYEV,  
"Azərbaycan"

## Yollar yenidən qurulur

**Masallı rayonunda respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolu 4-cü kilometrindən ayrılan Ləngən, Əhmədli, Təklov, Təklov-Mollahəsəli, Həsənli-Köçəkli, Bala-Təklov-Sərəf, Qədirli-Xalıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işlərinə başlanıllı.**

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictmayıyla əlaqələr şöbəsində bildirilib ki, ümumi uzunluğu 38 kilometr olan avtomobil yollarının eni 10 metr qədər genişləndirilir.

Uzun müddət osaslı şəkildə temir olunmuş yolların yenidən qurulmasında məqsəd yol boyoluy 27 yaşayış məntəqəsində yaşayış 51 min əhalinin gedis-gelişini tomin etmək, rayon mərkəzine, homçının Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu rəhat çıxış əldə olunmaqla yüksək təsdiq olunması asanlaşdırılmışdır.

Sözişəndə yollarla işlər texnologiyalarla dərc ediləcək, qıçılıqlı təsdiq olunur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti orzularının kifayət qədər canlı qüvvə və texniki cəlb olunmaqla aparılan yenidənqurma işləri çörçivəsində, əsasən, torpaq əsaslı şəhərdən qurulmuş işlərinə başlanıllı.

Həzirdə yenidənqurma işləri üzunluğu 9 kilometr olan Hüseynhacılı-Öncəqala hissəsində aparılır. Bu hissədə artıq torpaq işləri sualtıdır. Bələ ki, 6000 6 kilometrlik hissəsində yol geyiminin üst ləyi, 7,5 kilometrlik hissəsində isə yol geyiminin alt ləyi inşa edilib. Mixtəlif ölçülü 13 dəmir və 13 beton-sualtı təsdiq olunur.

Sözişəndə işlər texnologiyalarla dərc ediləcək, qıçılıqlı təsdiq olunur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti orzularının kifayət qədər canlı qüvvə və texniki cəlb olunmaqla aparılan yenidənqurma işləri çörçivəsində, əsasən, torpaq əsaslı şəhərdən qurulmuş işlərinə başlanıllı.

Tikinti layihəsinin sonuncu mərhələsindən sonra qurulmuş işlərinə başlanıllı. Tikinti layihəsinin sonuncu mərhələsindən sonra qurulmuş işlərinə başlanıllı.

## Zaqatalada "Şuşa ili" çərçivəsində rəsm sərgisi açılıb



Zaqatala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) və Zaqatala Dövlət Rosm Qalereyasının birgə təşkil etdikləri sərgidə kitabxanannı oxucularının və qale-reyhanın rəsmi dörməy üzvlərinin işləri nümayiş olunub, cənə zamanda Qarabağ mövzusuna aid kitablar sərgilənilər.





# BMT yeni "ədalət ölçüsü" müəyyənləşdirir

İnsanlığa qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyənin qəbul edilməsi təklif olunur

**BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçet Təhlükəsizlik Şurasının beynəlxalq hüququn pozulmasına görə məsuliyət məsləhələrinə hasar olunmuş iclasında çıxış zamanı deyib ki, cəzasızlıq beynəlxalq hüququn getdikcə dəha çox pozulmasına görən əksar və bir çox münasiqşalar və böhrlərini dəha da dərinləşdirir.**

Zəruri tövsiyələr hazırlanıb

BMT Təhlükəsizlik Şurasına sədrlik edən Albianyanın təşəbbüsü ilə keçirilən iclasda qeyd edilib ki, təşkilatın İnsan Haqları Şurası bu yaxınlıqda beynəlxalq cinayətlər kimi qiyamətləndirilə bilən ciddi pozulularla reaksiyəni gücləndirir. Bu, xüsusilə beynəlxalq məhkəmələr tərəfindən istifadə edilən təqibat komisiyalarının yaradılmasına aiddir.



mişlərin hüquqlarına hörməti göstərir, həmdə ciddi pozulularla səbəb olan problemlərin müyyəyen edilməsinə və aradan qaldırılması kəmək edir.

**Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasının tanınması**

Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) sədri Coan Donohyu Təhlükəsizlik Şurasının üzvlərinə bildirib ki, məhkəmə 76 illik fəaliyyətində mühərribələr zamanı mülliət əhalinin şəhər edilməsi və dagınlıqlarla bağlı çox mübahisələrə baxıb. Bununla belə, on ağır cinayətlərin heç de hamisi beynəlxalq edələt orqanının yurisdiksiyasına aid deyil.

Həqaç Məhkəməsinin sədri bildirib ki, BƏM, hər iki tərəf onun yurisdiksiyasını qəbul edərə, iddiyalara və istənilən oks iddiaları baxa biler. Diger hallarda, dövlətlər yurisdiksiya üçün osas kimi xüsusi beynəlxalq konvensiyalara, məsələn, soyqrımı və ya irqi ayri-seçkiləri dayak yekun müddədələrə istəndir.

Beynəlxalq Ədalət Məhkəməsinin sədri insanlığa qarşı cinayətlərin qarşısının alınması və təqsirlərinin cozaqlanılması haqqında Konvensiyənin hazırlanmasına çağırıb. Eyni təşəbbüs BMT-nin Ali Komissarılığı da çıxış edib. "İnsanlığa qarşı cinayətlər haqqında Roma statutunu düzəlşələr qüvvəye minib. Lakin bəzi dövlətlər onları hələ ratifikasiya etməyib.

Beynəlxalq Ədalət Məhkəməsi müstəqil, daimi məhkəmə orqanıdır. Məhkəmənin yurisdiksiyası soyqrımı və mülki əhalinin şəhər edilməsi və dövlətlər arasında mübahisələrə və təqsirlərə qarşıdır. 2018-ci ildə təcavüz cinayətləri haqqında Roma statutunu düzəlşələr qüvvəye minib. Lakin bəzi dövlətlər onları hələ ratifikasiya etməyib.

Beynəlxalq Ədalət Məhkəməsinin sədri insanlığa qarşı cinayətlərin qarşısının alınması və təqsirlərinin cozaqlanılması haqqında Konvensiyənin hazırlanmasına çağırıb. Eyni təşəbbüs BMT-nin Ali Komissarılığı da çıxış edib. "İnsanlığa qarşı cinayətlər haqqında Roma statutunu düzəlşələr qüvvəye minib. Lakin bəzi dövlətlər onları hələ ratifikasiya etməyib.

Beynəlxalq Ədalət Məhkəməsinin sədri insanlığa qarşı cinayətlərin qarşısının alınması və təqsirlərinin cozaqlanılması haqqında Konvensiyənin hazırlanmasına çağırıb. Eyni təşəbbüs BMT-nin Ali Komissarılığı da çıxış edib. "İnsanlığa qarşı cinayətlər haqqında Roma statutunu düzəlşələr qüvvəye minib. Lakin bəzi dövlətlər onları hələ ratifikasiya etməyib.

Rizvan CƏFƏROV,  
"Azərbaycan"

BMT-nin baş hüquq müdafiəcisi Təhlükəsizlik Şurasının müstəqil təşkilatçıları dəstəkləməyə, o cümlədən müxtəlif istintaq məxanizmlərinin iştirakçılarını, habelə vətəndaş cəmiyyətin nümayəndələrinin hesabat verməyə müntəzəm dəvet etməyə çağırıb.

Mişel Baçetin fikrincə, zərərcəkçilərin maraqlarının müdafiəsi əsas vəzifə olmalıdır: "Bu, noinki ədalət meyarlarına cavab verir və adalarına məhkəmələr təşkil olunan zərərcək-

**İrəvan uçurumun kandarındadır**

Ermənistanda tezliklə acliq, səfalət başlaya bilər

*Ermenistanda sosial-iqtisadi sahədə vəziyyətin daha da ağırlaşması, insanların maddi rəsahət halının bir qədər də pisləşməsi gözlənilir. Çünkü ötmə illər orzında iqtisadi inkişaf üçün hansısa real bazis yaradılmayıb, əksinə, obub-qalanlar da hakimiyətin sərisiz səfəsəti nəticəsində tam dağıtdılb. Elə bu səbəbdən ölkədə vəziyyətin daha da pisləşməsi gözlənilir.*

Bu arada proqnozlaşdırılır ki, Ukraynanın və Rusiyadan minlərlə insanın ölkəyə qayıtmaması səbəbindən Ermənistən onların ərzəq təlobatı məsələsində də qarşısındaki dövrə böyük çətinliklərə üzərəsək. Ərzəq çatışmazlığı ağlaşınaz inflyasiya və həddindən artıq yoxsulluğa getirib çıxara bilər. Hal-hazırda isə İrəvan uzunmüddətli perspektivdə öz ehtiyaclarını ödəmək, ərzəq təhlükəsizliyi problemini həll etmək üçün ciddi addimlar ata biləcək gücündə deyil.

N.Pasinyanın taxıl çatışmazlığı problemi ilə bağlı Ermənistən parlamentində sual verildikdə, əvəzində başqa məsələlərdən danışır və mövzudan yayır. Üstəlik də adəti üzrə suallara cavabını keçmiş hakimiyətin üzərinə qoyur. Erməni iqtisadçıları ölkədə ərzəq təhlükəsizliyi məsələsini ciddi şəkildə gündəmə götürdürüyət halda, hökumət təmsilçiləri

mosolə ilə maraqlanmadıqları, lazımsız başqırılara ehtiyac duymadıqlarını açıq şəkildə nüümət etmək dənə cəkinmirlər.

Bildirilir ki, Ermənistən artıq xarici investorlər üçün əhəmiyyətini itirib. Beynəlxalq reytinglərə ölkənin xarici və daxili valyutada uzunmüddətli reytingini aşağı salıb. Ermənistən qıymətlərini kağızlarla bağlı reytingi də bu qayda ilə endirilib. Bu, son vaxtlar ölkədə iqtisadi reytingin endirilməsi ilə bağlı artıq üçüncü hadisədir. Ermənistən iqtisadi inkişaf tempinin azalması və tonozluu bağlı Avropa Bankının proqnozlari da buraya eləvə edilsə, əydm olur ki, bu ölkə xarici investorlər üçün tam mərasızsızdır.

Bu ilin qalan dövrü üçün xaricən Ermənistənə gələn pul transferləri yarıbyarı aza-laçaq, ixrac isə 10-15 faiz ixtisar olunacaq. Hazırda Ermə-

nistanın xarici valyuta ehtiyatları son 7 ilin aşağı soviyyəsindədir. Ermənistən hökumətinin hansısa xarici dövlət və ya beynəlxalq maliyyə qurum tərəfindən iri həcmli yardım alacaqına isə heç bir ümidi yoxdur.

Ölkədəki sosial-iqtisadi vəziyyətin getdikcə koskin şəkildə pisləşməsi nəticəsində əhalinin sayı sürətə azalmağa başlayıb. Belə ki, aparılan araşdırılardan sonra bəlli olub ki, sosial-iqtisadi duruma görə ailələrdə yeni əsağın doğulmasına istəmərlər. Demografya üzrə müteəssis Ruben Akopyan əhalinin sayının azalmasını 1990-ci ildə ölkədə az əsas doğulmaşı ilə əlaqələndirir. Lakin ölkə iqtisadiyyatın tənəzzülü, işsizlik problemi, məmərlərin korrupsiyaya qurşanması və əhalinin əksəriyyətinin yoxsulluğu son həddində yaşaması demografik vəziyyətin pisləşməsinin əsas göstəriciləridir.

Sosial sahədə ağır vəziyyət ailələrdə uşaqların sayının azalmasına təsir göstəren başlıca amildir. Erməni ailələri bir və ya iki əsağın dünyaya

gelməsinə üstünlük verirlər. Çünki çoxusluq ailələrdə dənə artıq dolanış xərcləri tələb olunur. Diger tərəfdən isə ölkədə boşanma hadisələri əvvəlki illərlə müqayisəsində 4 dəfə artmışdır. 2020-ci ildə aparılan siyahıaşmadan aydın olmuşdur ki, qadınların 12 faiç bir əsəq, 29 faizi iki, 20 faiç üç əsəq dünyaya gotirib. Mütexəssislər yaranmış vəziyyəti aradan qaldırmak və Ermənistəndə əhalinin sayı artırmaq üçün ölkə rəhbərliyini yaranmış böhrənlərə vəziyyəti aradan qaldırmak çağırırlar.

Demografik məlumat görlər, hazırda ölkədə doğum həlləri həddindən artıq aşağıdır. Hökumət bunun qarşısını almaq üçün yeni əsəq doğulan ailələrə cüzi miqdarda vəsait ayırr. Bu vəsaitlə də əsəq saxlamaq qeyri-mümkündür.

Bütün bunlar Ermənistəndə vəziyyətin yoxsulluğu son həddində yaşaması demografik vəziyyətin pisləşməsinin əsas göstəriciləridir.

Sosial sahədə ağır vəziyyət ailələrdə uşaqların sayının azalmasına təsir göstəren başlıca amildir. Erməni ailələri bir və ya iki əsağın dünyaya

gelməsinə üstünlük verirlər. Çünki çoxusluq ailələrdə dənə artıq dolanış xərcləri tələb olunur. Diger tərəfdən isə ölkədə boşanma hadisələri əvvəlki illərlə müqayisəsində 4 dəfə artmışdır. 2020-ci ildə aparılan siyahıaşmadan aydın olmuşdur ki, qadınların 12 faiç bir əsəq, 29 faizi iki, 20 faiç üç əsəq dünyaya gotirib. Mütexəssislər yaranmış vəziyyəti aradan qaldırmak və Ermənistəndə əhalinin sayı artırmaq üçün ölkə rəhbərliyini yaranmış böhrənlərə vəziyyəti aradan qaldırmak çağırırlar.

Demografik məlumat görlər, hazırda ölkədə doğum həlləri həddindən artıq aşağıdır. Hökumət bunun qarşısını almaq üçün yeni əsəq doğulan ailələrə cüzi miqdarda vəsait ayırr. Bu vəsaitlə də əsəq saxlamaq qeyri-mümkündür.

Bütün bunlar Ermənistəndə vəziyyətin yoxsulluğu son həddində yaşaması demografik vəziyyətin pisləşməsinin əsas göstəriciləridir.

Sosial sahədə ağır vəziyyət ailələrdə uşaqların sayının azalmasına təsir göstəren başlıca amildir. Erməni ailələri bir və ya iki əsağın dünyaya

gelməsinə üstünlük verirlər. Çünki çoxusluq ailələrdə dənə artıq dolanış xərcləri tələb olunur. Diger tərəfdən isə ölkədə boşanma hadisələri əvvəlki illərlə müqayisəsində 4 dəfə artmışdır. 2020-ci ildə aparılan siyahıaşmadan aydın olmuşdur ki, qadınların 12 faiç bir əsəq, 29 faizi iki, 20 faiç üç əsəq dünyaya gotirib. Mütexəssislər yaranmış vəziyyəti aradan qaldırmak və Ermənistəndə əhalinin sayı artırmaq üçün ölkə rəhbərliyini yaranmış böhrənlərə vəziyyəti aradan qaldırmak çağırırlar.

Demografik məlumat görlər, hazırda ölkədə doğum həlləri həddindən artıq aşağıdır. Hökumət bunun qarşısını almaq üçün yeni əsəq doğulan ailələrə cüzi miqdarda vəsait ayırr. Bu vəsaitlə də əsəq saxlamaq qeyri-mümkündür.

Bütün bunlar Ermənistəndə vəziyyətin yoxsulluğu son həddində yaşaması demografik vəziyyətin pisləşməsinin əsas göstəriciləridir.

Sosial sahədə ağır vəziyyət ailələrdə uşaqların sayının azalmasına təsir göstəren başlıca amildir. Erməni ailələri bir və ya iki əsağın dünyaya

gelməsinə üstünlük verirlər. Çünki çoxusluq ailələrdə dənə artıq dolanış xərcləri tələb olunur. Diger tərəfdən isə ölkədə boşanma hadisələri əvvəlki illərlə müqayisəsində 4 dəfə artmışdır. 2020-ci ildə aparılan siyahıaşmadan aydın olmuşdur ki, qadınların 12 faiç bir əsəq, 29 faizi iki, 20 faiç üç əsəq dünyaya gotirib. Mütexəssislər yaranmış vəziyyəti aradan qaldırmak və Ermənistəndə əhalinin sayı artırmaq üçün ölkə rəhbərliyini yaranmış böhrənlərə vəziyyəti aradan qaldırmak çağırırlar.

Demografik məlumat görlər, hazırda ölkədə doğum həlləri həddindən artıq aşağıdır. Hökumət bunun qarşısını almaq üçün yeni əsəq doğulan ailələrə cüzi miqdarda vəsait ayırr. Bu vəsaitlə də əsəq saxlamaq qeyri-mümkündür.

Bütün bunlar Ermənistəndə vəziyyətin yoxsulluğu son həddində yaşaması demografik vəziyyətin pisləşməsinin əsas göstəriciləridir.

Sosial sahədə ağır vəziyyət ailələrdə uşaqların sayının azalmasına təsir göstəren başlıca amildir. Erməni ailələri bir və ya iki əsağın dünyaya

gelməsinə üstünlük verirlər. Çünki çoxusluq ailələrdə dənə artıq dolanış xərcləri tələb olunur. Diger tərəfdən isə ölkədə boşanma hadisələri əvvəlki illərlə müqayisəsində 4 dəfə artmışdır. 2020-ci ildə aparılan siyahıaşmadan aydın olmuşdur ki, qadınların 12 faiç bir əsəq, 29 faizi iki, 20 faiç üç əsəq dünyaya gotirib. Mütexəssislər yaranmış vəziyyəti aradan qaldırmak və Ermənistəndə əhalinin sayı artırmaq üçün ölkə rəhbərliyini yaranmış böhrənlərə vəziyyəti aradan qaldırmak çağırırlar.

Demografik məlumat görlər, hazırda ölkədə doğum həlləri həddindən artıq aşağıdır. Hökumət bunun qarşısını almaq üçün yeni əsəq doğulan ailələrə cüzi miqdarda vəsait ayırr. Bu vəsaitlə də əsəq saxlamaq qeyri-mümkündür.

Bütün bunlar Ermənistəndə vəziyyətin yoxsulluğu son həddində yaşaması demografik vəziyyətin pisləşməsinin əsas göstəriciləridir.

Sosial sahədə ağır vəziyyət ailələrdə uşaqların sayının azalmasına təsir göstəren başlıca amildir. Erməni ailələri bir və ya iki əsağın dünyaya

gelməsinə üstünlük verirlər. Çünki çoxusluq ailələrdə dənə artıq dolanış xərcləri tələb olunur. Diger tərəfdən isə ölkədə boşanma hadisələri əvvəlki illərlə müqayisəsində 4 dəfə artmışdır. 2020-ci ildə aparılan siyahıaşmadan aydın olmuşdur ki, qadınların 12 faiç bir əsəq, 29 faizi iki, 20 faiç üç əsəq dünyaya gotirib. Mütexəssislər yaranmış vəziyyəti aradan qaldırmak və Ermənistəndə əhalinin sayı artırmaq üçün ölkə rəhbərliyini yaranmış böhrənlərə vəziyyəti aradan qaldırmak çağırırlar.

Demografik məlumat görlər, hazırda ölkədə doğum həlləri həddindən artıq aşağıdır. Hökumət bunun qarşısını almaq üçün yeni əsəq doğulan ailələrə cüzi miqdarda vəsait ayırr. Bu vəsaitlə də əsəq saxlama